

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYIİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 24 feval 2018-ci il № 15 (2231) Qiyməti 25 qəpik

Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi də-



yerlendirdi. Dövlətimizin başçısı İran İslam Respublikasına son sefərini məmənunluqla xatırlayaraq, həm Ali rəhbərle, həm də Prezidentlə məhəsuldar müzakirələrin aparıldığı qeyd etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının müdafiə və silahlı güvənlərə dəstək naziri general-major Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırlanmış vəziyyəti və qələ-

cək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlərini ifadə etdi.

Müdafî ve silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyin salamlarını dövlətimizin başçısına çatdırıldı. O qeyd etdi ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasetində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyi ni dedi.

ni dedi.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığıını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahis etdi.

Görüşde iki ölkे arasında
emekdaşlığın perspektivleri
etrafında fikir mübadilesi
anarıldı.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin
Prezident təqəbüdünün məbləği 1500 manat müəyyən edilib

Fevralın 20-də Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqəbüdünүn təsis edilməsi haqqında" Sərəncam imzalayıb.

AZERTAC xəber verir ki, Sərəncama əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqəüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

Dövlətəmizin başçısının başqa bir Sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin mühəsiri zamanı şəherin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leningradın müdafiəsinə

"göre" medalı, "Leninqrad mühəsirəsin-də yaşayın" döş nişanı ilə təltif edilmiş şəxslərə (mühəaribə əlliləri istisna olmaqla) Azerbaycan Respublikası Prezidentinin təqəüdünün aylıq məbləği mar-tın 1-dən 10 faiz artırılacaq.

Prezident İlham Əliyev, həmçinin əlililik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədesi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zona da olmaqla əlaqədar, Černobil AES-də qəzanın leğvi ilə əlaqədar səbəblərdən baş verdikdə ləqəbdən əlli yaşlı şəhərinə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqəüdünən aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması barədə Sərəncam imzalayıb.

Bundan başqa, digər Sərəncamlar
Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmilel borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqədümünün aylıq məbləği martın 1-dən 10 faiz artırılacaq.

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Fevralın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-major Əmir Həməminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazırlar Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilblər ki, Azərbaycan ilə İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan Baş nazir Artur Rasi-zadə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətərəsi münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan Baş nazir, xüsusən kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, logistika, turizm sahələrində və humanitar sahədə birgə layihələrin səmərəliliyini vurğulayıb.

Sonra İranlı nazir nümayəndə heyətinin səfər müddətində keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Azərbaycanın Bas nazirinə etraflı məlumat verib.

Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm, ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Baş nazir Artur Rasi-zadə, həmcinin bu kontekstdə qonaqların diqqətini Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan Baş nazir Ermənistənin qeyri-konstruktiv, perspektivsiz siyaset apardığını diqqətə çatdırıb və münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə vacibliyini vurşulub.

həlliinin vacibliyini vurgulayıb.
Öz növbəsində İran İslam Respublikasının müdafiə ve silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi bildirib ki, İran beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstekləyir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir



İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın mezarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılıqlı mərasimi keçirilib. Qonaq fəxri qarovalun öündən keçidkən sonra hər

iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-major Ə.Hatəmi "Şərəf kitabı"ni imzalayıb.

Müdafiə nazirləri əvvəlcə tekbedək, sonra isə geniş tərkibdə görüşüb.

Qonaqları salamlayan general-polkovnik Zakir Həsənov general-major Ə.Hatəmini Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana et-

Fevralın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-major Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

məsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.

Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regionadakı hərbi-siyasi vəziyyətdən dənisan general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu gündəkən həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətine çatdırıb.

Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səydlərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Dövlətlərimiz arasındaki dini, tarixi, mədəni əlaqələrin mehnəban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi, hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-major



Ə.Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüğünü və münaqişənin həlli ilə bağlı ədaletli məqsəyini dəstəklədiyini bəyan edib.

O qeyd edib ki, İran müləman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istenilən yardımı göstərməyə hazırlırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbtexniki, hərbi tibb, hərbi təhsil

üzrə əməkdaşlığın inkişaf perspektivi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkil və maraqlı doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hər iki nazir görüşün neticələrinə dair mətbuat açıqlama verib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti,
fotolar
gizir**

Elmar ZEYNALOVUNDUR

Azərbaycan Müdafiə nazirinin müavini Rusiya Prezidenti ilə görüşdə iştirak edib

Moskva şəhərində Rusiada hər il fevralın 23-də qeyd edilən Vətənin Müdafiəcisi Gününa həsr olunmuş təntənəli tədbir keçirilib. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edib.

AZERTAC Kremlin saytına istinadla xəbər verir ki, təntənəli mərasimdən sonra Rusyanın dövlət başçısı Moskvaya dəvət olunmuş xarici ölkələrin müdafiə nazirliklərinin rəhbərləri ilə görüşüb. Bu görüşdə Azərbaycanı Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev təmsil edib.

Vladimir Putin təntənəli tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirərək deyib ki, hərbçilər silaha, orduya, dövlətin güc strukturlarına xüsusi münasibət bəsləyirlər. Onlar yaxşı anlayırlar ki, bu həssas sahədə bir-birinə etibar etmek olduqca vacibdir. Rusiya Prezidenti tədbir iştirakçılara dövlətlərinin təhlükəsizliyinin müdafiəsində uğurlar arzu edib.

Apel döyüsləri... Bu döyüslər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sürətli inkişaf dövrünü yaşıdığını bariz sübutu olmaqla yanışı, Azərbaycan əsgərinin Vətənin marağlarını sərəflə qorumasının möhtəşəm nümunəsidir. Azərbaycan Ordusu bu döyüslərlə sübut etdi ki, ərazi bütövlüyümüzü təmin edəcəkdir.


Apel döyüslərinin bir əhəmiyyəti də ondan ibarətdir ki, xalqımıza yeni-yeni qəhrəmanlıq bəxş etdi. Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-ci ilin apelində Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən ığdırımız torpaqlarımızın sahibsiz olduğunu bir daha sübut etdilər.

Gizir Emin Əhmədovla ön xədəde yerləşən "N" hərbi hissəsində tanış olurun. Öyrənirik ki, Qusar rayonunun Urva kəndində dünyaya göz açıb, Silahlı Qüvvələrin Telim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirib və 6 idarə ordusunun səfərlerində xidmət edir.

- Apel döyüsləri mənim həyatımda sözə ifadə etməyə çətinlik çəkdiyim bir iz buraxdı, - deye gizir Emin Əhmədov söhbətə başlayır. - Döyüslər düşmənin diversiya qrupunun hücumu keçməsi ilə başlasada, ordumuzun şəxsi heyətinin fədakarlığı, döyük hazırlılığının yüksək olması nəticəsin-

Nümunəvi xidmət

Ordumuz dövlətciliyimizin və ərazi bütövlüyümüzün qarantıdır



də qələbə ilə sona yetdi. Apel 1-dən-2-ne keçən gecə düşmənin təxribatına cavab vermək məqsədile komandanlığının "irəli" əmriyle təxminən 40-45 dəqiqəyə Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Lələtəpəyə daxil olan ilklərin sırasında biz də varıq. Gizir Emin Əhmədov yaranmasından söz açaraq bildirdi ki, döyüslər yaxın məsafə gedirdi. "Bəzən düşmənlə məsafə 25-30 metr olurdu. Qəfildən yaxınlığında düş-

mən tərəfindən atılan əl qumbarası partladı. Ziherli gödəkçə geyindiyime görə qarın nahiyyəsindən ciddi zədələr almadım. Ancaq partlayış nəticəsində sağ qulağımdan, əl və ayaq nahiyyələrdən yaralandım, ciddi kəllə-beyin travması aldim. Huşumu itirdim, gözlərimi hərbi hospitalda açdım. Yaralarımın ciddiliyini nəzərə alaraq məni Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə etdilər. Peşəkar həkimlərimiz sayesində ordu sira-

larda xidmətimi davam etdirirəm. Müdafiə Nazirliyinin rəhbərliyi də fəaliyyətimizi dəyərləndirdi. Döyük xidmətlərimiz yüksək qiymətləndirildi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edildim. Qusar rayon İcra Hakimiyyətinin başçısı tərefindən "Qusarın fəxri sakini" adına layiq görüldüm. Bundan fərəhli, qururverici ne ola bilər? Bunun üçün Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinin bütün rəhbərliyinə minnətdarlığını bildirirəm. Onu da qeyd edim ki, medal üçün vuruşmuruq. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin qarşısında bir amal, bir məqsəd dayanır - Vətəni qorumaq, torpaqlarımızı işğaldan azad etmək. Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi eminik ki, şəxsi heyətin əzmi, komandanlığın diqqət və qayğısı, Azərbaycan xalqının inamı ilə torpaqlarımızı işğaldan azad edəcək. Ümummilli Liderimizin qeyd etdiyi kimi, müstəqilliyi əbədi, daimi, dönməz olan Azərbaycan dövləti bundan sonra da var olacaq, Azərbaycan Ordusu da onun varlığını ezmələ qoruyacaq!

**Kapitan
Mehəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
foto
Coşqun CƏFƏROVUNDUR**



Dünyada ən qədim insan məskənlərindən biri Azix mağarasıdır və o, müyyəyen mənada bəşeri sivilizasiyanın başlanğıclarından hesab edilir. Azərbaycanın qədim dövlətlik tarixinə malik olduğunu da kimse inkar edə bilməz. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin əksəriyəti bu və ya digər səbəblərdən süqtuna uğrasa da, dövlətçilik amalı yasadılıb, yaşayıb. Tarixin son (və ağır!) xəyanəti 1828-ci ildə olundu. Azərbaycan Gülüstan müqaviliyəsilə parçalandı, müstəqil dövlətçiliyini itirdi və tehdidlər, siyasi gərginliklər baxmayaqaraq, xalq müstəqillik ideyalarının süqtuna imkan vermadı. 90 ildən sonra şərqdə ilk demokratik cümhuriyyət yarandı - Azərbaycan Demokratik Respublikası. Bu, Azərbaycanda müstəqil dövlətçiliyin bərpası idi. Qısa müddətde Azərbaycan Demokratik Cümhuriyyətinin dünyadan əksər dövlətləri tanıdı, diplomatik əlaqələr yarandı, ikitərəfli müqavilələr imzalandı.

Azərbaycan kimi zəngin təbii resurslara malik ərazini itirmək istəmeyən bolşevizm, bu anlamda rus imperiyası onu 1920-ci ildə yenidən ilhaq etdi. 1920-ci ilin 28 aprelini Azərbaycanın dövlət müstəqilliyyine siyasi "gilyatina" bilən rus imperiyası yanmışdı.

90-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatı genişləndi. Bu kukreyisin qarşısını rus imperiyasının qəddarlıqla həyata keçirdiyi 20 Yanvar faciəsi de ala bilmədi.

1991-ci ilin noyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

Azərbaycanımızın dövlət müstəqilliyi Azərbaycan Demokratik Respublikasının variisi olmaq etibarı ilə bərpa olundu.

Xalqın ciddi tələbi ilə həkimiyətə qaydan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordumuza nizami ordu kimi formalaşdırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti III" elan edildi. Bu, şərəflə tariximizə ehtiram kimi tarixleşəcək. 2018-ci il həm Cümhuriyyətin, həm de ordumuzun 100 illiyidi. Müdafiə Nazirliyi bu fərmanın Azərbaycan Ordusuna aid müdədalarını hərbçi məsuliyyətiyle yerine yetirəcək.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bu fərmanla bağlı Mətbuat Şurası üzvlərinin, kütłəvi informasiya vasitələri əməkdaşlarının toplantısı keçirildi. Məhiyyət etibarilə qarşılıqlı

Ordu və cəmiyyət

Jurnalistika da ordu quruculuğunun iştirakçısıdır



əməkdaşlığı, nəticə etibarilə dövlətçiliyə sədaqətə yönəldilən bu tədbir təsdiqlədi ki, jurnalistika ordu-ictimaiyyət münasibətlərinin genişlənməsində, dərinləşməsində, şəffaflaşmasında ən etibarlı əlaqələndiricidir. Müdafiə nazirinin müavini - Səxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantı iştirakçılarının diqqətini bu amilə yönəldərək "Azərbaycan Xalq Cümhuriyyəti III"ndə ordunun 100 illiyinə daha həssas yanaşmanın zərurılığını qeyd etdi.

Mühərbi torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Azərbaycan jurnalistikası informasiya mühərbişədən ələ fəaliyyət göstərməlidir ki, hər bimiz qətiyyətə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikrinin məntiqi olaraq "Azərbaycan güclü jurnalistikası vardır" - deyə bileyk. 2016-ci ilin aprel döyüslərində Azərbaycan jurnalistikası kifayət qədər yüksək peşəkarlığa, qətiyyətə, dövlətə sədaqət hissine malik olduğunu təsdiqlədi. O döyüslərdə de, döyüslərən sonra da Azərbaycan jurnalistikası, vətəndaşlıq jurnalistikası, tarix yazarlarının jurnalistikası kimi yadda qaldı. Bu, ordu-ictimaiyyət münasibətlərini Vətənə, torpaqlarımızın işğaldan azad edilməsi amalına da ha həssaslıqla köklədi - ictimaiyyət

orduya ehtirəminin, sevgisinin jurnalistikası oldu.

Müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ordu quruculuğu bizim üçün prioritet" fikrinə əsaslanaraq onun cəmiyyətin bütün qurumları üçün ən prioritet olduğunu xatırladı. Bu baxımdan jurnalistika ordu quruculuğunda müşahidəçi deyil, icraçı olmalıdır. Yazılan hər məqale, müsahibə, reportaj bu prosesin dönməzliyinin təsdiqi şəviyyəsində təqdim olunmalıdır. Təbii ki, hərbi sirləri mühafizə etməklə, dövlətin, dövlətçiliyin mənafelərini nəzəra almaqla...

Müdafiə nazirinin müavini ordumuzda, döyüş qabiliyyətinin yüksəldiyini bildirdi. Jurnalistlər, təbii ki, bu qürurverici faktı ordu quruculuğunun nailiyyəti kimi ictimaiyyətdən keçirəcəkdir. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı təlimlər, bu sıradan "Turaz Qartalı-2017", "Dəniz Kuboku-2017" beynəlxalq təlimləri təsdiqlədi ki, ordumuz Cənubi Qafqazda ən güclü ordudur. Jurnalistlər "Ordumuz güclüdür" tezisini publisistik sözün qüdrətli ictimaiyyətdən, qeyd edildiyi kimi, informasiya mühərbişədə nəinki üstünlüyə, ümumən qələbəyə nail olacaqlarına inanıram.

Nazir müavini son illərdə həyata keçirilən islahatların ordumuzun döyüş qabiliyyətinin,

qüdrətinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olduğunu da qeyd etdi. Jurnalistika bu islahatların mahiyyətini, coğrafiyasını tekce fakt olaraq göstərməklə kifayətlənərsə, üzərinə düşən (həm də mühərbi şəraitində) vəzifələri dolğunluğuya yerinə yetirə bilməz. Faktlar informasiyadır, bu informasiyaların ordu quruculuğunun parametrlərindən biri kimi vətəndaşlıq mövqeyindən təhlilə çəkilməsi, ictimaiyyətdən, ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışası sülh yolu ilə həll edilməzsə, işgalci dövləti ne gözlədiyin ehtimalı təsirində olar. Bu ehtimalı genişləndirmək, onun reallığı yaxın olduğuna - reallıq olduğuna inandırmak informasiya mühərbişədə jurnalistikamızın "aprel döyüş" kimi deyərləndirilər.

Elə hadisələr və faktlar var ki, onların operativ ictimaiyyətdən, dövlətçilik, ordu quruculuğu baxımdan arzuolunmazdır. Bəzi KIV-lər bu vacib tezisələ hesablaşmaq istəmir, jurnalistikamızın operativlik amilini dövlətçiliyə sədaqət amilindən üstün tutmağa meyillənir. Tədbir bu və bu kimi məqamların istisnasını bir daha xatırlatdı.

Vətənpərvəlik, vətənsevərlik cəmiyyətin bütün sahələrini, qurumlarını, zümrələrini əhatələməlidir. Yəradıcılıq sahəsi kimi jurnalistikamız da, jurnalistləri də. 2016-ci ilin aprel döyüslərindən dolğun məqalələr yazıldı, qəzetlərdə, saytlarda oxundu. İctimaiyyət qəhrəمانları tanıdı, onların fədakarlığının mahiyyətini, təzahürünü bildi. General-leytenant Kərim Vəliyev dediyi kimi, şəxsi heyət yüksək döyüş ve mənəvi-psixoloji hazırlığa malikdir. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq Mənəvi-Psixoloji Hazırkı və İctimaiyyətə Əlaqələr İdarəsinin keçirdiyi kütləvi tədbirlər mənəvi-psixoloji hazırlığın şəviyyəsini kifayət qədər yüksəldib. İstəqəzetlərdə, istərsə de saytlarda Mubarizləşən, Samidləşən, Çingizləşən Azərbaycan əsgərinin obrazına nadir hallarda təsadüf edilir. Toplantı məhz bu kimi unudulan məqamlara işiq

saldı - ordu ilə ictimaiyyət arasında ən etibarlı əlaqələndiricisi olan medianın fəaliyyətində bu və bu kimi hallar arzu olunmazdır.

Mənəvi-Psixoloji Hazırkı və İctimaiyyətə Əlaqələr İdarəsinin reisi general-major Rasim Əliyevin qeyd etdiyi kimi, vətənpərvərlik hissələri 17-18 il ailədə, məktəbdə aşılınır, 18 ay hərbi xidmətdə formalı. Bu baxımdan uşağın da, yeniyetmenin de, əsərinin de vətənpərvərliyinin milli mentalitetə müvafiq cəlalanmasının, genişləndirilməsinin, dərinləşməsinin söz yükü jurnalistlərin de (jurnalistikamız) üzərinə düşür. Şərəflə borodu. Şərəflə borc Veteran namına böyük məsuliyyətlə, duyğusallıqla yerinə yetirilməlidir. Çağırışçı hərbi xidmətə ne səviyyədə vətənpərvərlikle başlayır? - ictimaiyyət (ailə, məktəb, jurnalistikamız) ordu quruculuğunda həm də bu baxımdan iştirak etməlididir və bərpa kampaniya xarakterində olmamalıdır...

Tədbirdə mühərbi mövzusunda bədi filmlərin çəkilmədiyi diqqətə çatdırıldı. General-major Rasim Əliyevin qeyd etdiyi kimi, ideyalı, dolğun, yüksək bədi dəyəre malik sənəari yازılmışsa, belə filmlər necə çəkiplə bilər? General bildirdi ki, belə sənəni olarsa, film çəkilərsə, Müdafıə Nazirliyi çəkiliş qrupuna Qarabağ mühərbişə iştirakçı olmuş kifayət qədər təcrübəyə malik məsləhətçi zabit təhkim edə bilər. Müdafıə Nazirliyi belə gərəkli təklifi dəstekləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-ci ilin aprel döyüslərində qazanılan qələbəni yüksək dəyərləndirib. General-major Rasim Əliyev toplantıda qeyd etdi ki, jurnalistikamız bu tarixi hadisəyə - aprel zəfərinə səfərbər oldu. Azərbaycan nəşri, Azərbaycan poeziyası buna nail ola bilmədi. Rəy və nəşri üçün bizə təqdim edilən bədi əsərlərdən biri hadisəni - aprel döyüslərini dövlətçiliyimizə zərər verə bileyəcək bir şəviyyəde yazılmışdı. Təbii ki, Müdafıə Nazirliyi belə əsərlərə ne rəy verərdi, ne də nəşr edilməsinə razılıq. Ədəbiyyatımızda ordu-ictimaiyyət münasibətlərinin ister məzmun, isterse de forma baxımdan genişlənməsinə, zənginləşməsinə səfərbər edilməlidir.

Biz geniş tərkibli bu tədbirdə Müdafıə Nazirliyinin yüksək rütbəli zabitlərinin səsləndirdiyi tezislərin əsgəriyik və bu tezisləri hərbçi məsuliyyəti ilə yerinə yetirəcəyik.

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist

Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir



Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi sahəsində Müdafıə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində "Hərbi qulluqçular arasındakı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulması ən vacib vəzifələrdən biridir" mövzusunda tədbir keçirilib.

Müdafıə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, görüşdə şəxsi heyətin hü-



quqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müyyəyen olunmuş tədbirlər həyata keçirilib, müxtəlif mövzularda müzakirələr oxunub.



XX əsrin faciəsi - Xocalı soyqırımı

Xocalı faciəsi olanda 6 yaşındı. Bacım da, mən də televiziyyada gördüklərimizin nə olduğunu geniş dərk etmirdim. Atamdan soruşurdum ki, Xocalıda nə baş verib? Atam qəhərlə "Faciə olub, qızım", - deyirdi. Faciənin nə olduğunu dərk etməsək də, atamın qəhələnməsindən hiss edirdik ki, faciə yüzlərin ölümünə səbəb olub...

İllər keçdi. Böyük. Bir vaxtlar atama verdiyimiz suanın cavabını oxuduqlarımızdan, televiziyyada baxdığımız verilişlərdən aldıq. Bildik ki, ermənilər rus imperiyasının 366-ci alayının köməyi ilə Xocalıda daşı daş üstə qoymayıb, əhaliyə aman vermeyib. Yüzlərlə xocalılı düşmən güləsindən ölüb, soyuqda-sızaqda qaçanda donub, sağ qalanların neçəsi əsir düşüb...

O faciədən 26 il keçir. Ağrılar-acılar unudulmur. Faciədən 10 ay əvvəl atam Xocalıda ezamiyətde gördüklərinən, duyuqlarından məqale yazıbmış. Sonralar oxudum. Atam yazdı ki, yeni tikilən binalar istifadəyə verilməmiş dağıdılib. Yeni sənaye müəssisələri fəaliyyətə başlamamış yerlər-yeşən edilib...

Xocalı faciəsində valideynlərini itirən uşaqlar indi valideyndi, uşaqlarına o gecənin dəhşətlərini üzərindən tərəfənək etdi. "Fəryad", "Biz qayıdacaq" bəlli filmlərində gördüklərimin o faciənin kiçik bir zərəsi olduğunu şübhə etmirəm. Atamın dostu Şamil əminin danışdıqlarını xatırlayıram. Ürəyim qana dönür. Hər il fevralın 26-sında əlim işə yatırı. Nə deyirməsə qəhər içinde deyirəm, nə eşidirəmse qəhər içinde eşidirəm. İşdən qayıdanda



xalq şairi Zəlimxan Yaqubun "Xocalı" poemasını oxuyuram. O gecənin dəhşətlərini, ağrıacılardan mən də yenidən yashıram. Görəmədim, tanımadiğim xocalılıların çəkdikləri məhrumiyyətləri mən də unuda bilmirəm, unutmaya-

Gülsurə HÜSEYNOVA,
Bakı şəhəri

1992-ci il fevralın 26-da ermənilər misli görünməmiş faciə törətdi. Yüzlərlə günahsız insan qətlə yetirildi, əsir düşdü, neçəsinin taleyi bu günde kimi məlum deyil. Dislokasiya yeri Xankəndi olan 366-ci alayın döyüş texnikalarından, canlı qüvvəsindən istifadə edən ermənilər bir gecənən içinde şəhəri viran qoydu. Qaçanlara, o cümlədən qocalara, qadınlara, uşaqlara aman vermedil. Büyük Vətən mühərabəsində faşistlər Belarusyanın Xatın kəndində əhalini bir tikiyi yığıb yandırmışdı. Miqya-

sına görə Xocalı faciəsi Xatın faciəsindən daha dəhşətli faciə idi. Dünya ictimaiyyəti Xatın faciəsini ciddi pişlədi, alman-faşist işgalçlarının beynəlxalq məhkəməsində Xatın faciəsi də ittihad faktarından biri oldu. Xocalı faciəsini töredənlər niyə beynəlxalq məhkəməyə cəlb olunmur? Mən əslən Xocalıdan olan, o gecənin faciələrini yaşıyan jurnalist Səriyye Müslümqızının Xocalı faciəsindən behs edən kitablarını ürək ağrısı ilə oxumuşam. Kitabdakı faktlar beynəlxalq məhkəmə üçün şahid ifadələridir. Məhkəmə qurulsası, bu ifadələr dinlənilsə, ittihəmçi faciəni töredənlər ən ağır cəza tələb edər. Əgər onlar cəzalansayırlar, Xocalı faciəsindən sonra neçə-neçə Zəhralar öldürülməzdii...

Xocalı faciəsini heç bir faciə ilə müqayisə etmək mümkün deyil. Son yüz illərdə bu şəkilədə vəhşilik olmayıb.

"Heydər Əliyev Fondu"nın vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya

ədalət kampaniyası bu faciənin dünya miqyasında tanıdlamasında, faciənin təfərruatlarının yayılmasında çox əhəmiyyətlidir. Biz gənclər bu kompaniyada yaxından iştirak etməli, əsl vətəndaş olduğumuzu təsdiqləməliyik. Yüksek döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri qətiyyətlidir, vətənsevərdir. Azərbaycan Ordusu güclüdür. Sühl danışçıları baş tutmasa Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi döyüşlə həll ediləcək, Azərbaycan əsgəri Böyük Qələbə qazanacaq, torpaqları işğaldan azad ediləcək. Azərbaycan tolerant dövlətdir, bəşəri dövlətdir. Torpaqlarımızın işğaldan azad edilməsini həm də Xocalı faciəsinə görə alınan qisas biləcəyik.

Şəbnəm BEHBUDZADƏ,
Bakı şəhəri

Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız ve əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənle mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzələm xalqın xilas olması üçün düşmənle çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi.

Günahsız insanlara, körpələrə, qadınlara sonsuz eziyyətlər, işğəncələr verdilər. O gecəni hər kəs qorxu və dərin hüznlə xatırlayır. Xocalıda

olan qətliamın şahidləri göründükərləri danışmaqdə çətinlik çəkirər. Doğrudan da, belə vəhşiliyi dille demək, izah etmək çox çətindir. Şahidlərin sözlərinə görə Xocalı əhalilərinə edilən əzab-əziyyətlər sonsuz idi. Əsir götürülen 70 nəfərdən 5 nəfərini seçib güllələyiblər, qalanlarına isə işgəncələr veriblər.

Körpələrin müəyyən rəqəmlər ifadə olunan yaşları canilərin vəhşiliyi neticəsində əbədi donub qaldı. İngiltərənin "Fant news" teleşirkətinin jurnalisti R.Patrik hadisəye öz fikrini belə ifadə etmişdi: "Xocalıda vəhşiliklərə dünən ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülen Çingiz Mustafayevin kadrlarını izləyən fransız jurnalist isə demişdi ki, mən mühəribələr, faşistlərin qəddarlığı haqqında çox şey eşimmişəm. "Lakin, 5-6 yaşlı uşaqları, dinc əhalini qıran ermənilərin qəddarlığı daha dəhşətli olub."

Doğrudan da, bu, danılmaz bir faktdır. Artıq biz güclü orduya, hərbi gücə malik bir ölkəyik. Bunu 2016-ci ilin aprel döyüsləri də təsdiq etdi. Qəsəbkar ermənilərin törediyi təxribatın qarşısı uğurla alındı. Biz öz əsgərlərimizə daim sonsuz inamlı güvenirik. Bəzən tələbələrin borcu isə bu vəhşiliyi dünya ictimaiyyəti qarşısında nümayiş etdirməkdir. Bu yolda saysız işlər görülüb və hələ də görülməkdədir. Xocalı faciəsini eks etdirən filmlər bir çox ölkələrdə nümayiş etdirilir.

Hüsnüyyə İDRİSOVA,
BSU-nun tələbəsi

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-ci ildönü mü ərafəsində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və teatrın kollektivinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.



Dövlət himnimizin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütlə yad edilməsi ilə başlanan tədbirdə eməkdar artist Ötkəm İsgəndərov XX əsrə Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı

dulmayacağını vurğuladı. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-ci alayın Xocalı şəhərə hücumu nəticəsində 613 nəfər öldürüldüyünü, bu soyqırımı faktının dünya ictimaiyyəti tərəfindən tanıdlmasına, cinayətkarların cəza alacağına inamı qeyd etdi.

Tədbir iştirakçıları Sevinc Elsevərin Xocalı faciəsinə həsr edilmiş "Arzu və Murad" tamaşasına baxıdlar. Tamaşanın kuruluşu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət xadimi Bəhrəm Osmanovdur.

Tamaşaya baxışdan sonra H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbligat və hərbi kütəvi iş bölməsinin rəisi kapitan Ramil Qasımov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı tarixe qanla yazılın faciədir. "Bu faciə illər, əsrlər ötsə də, xalqımızın yaddaşından silinməyəcək. Biz hərbçilər də Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək unutma-



malıyiq ki, bu sadəcə bir gecənin faciəsi deyil. Bu, bədənam qonşularımızın bir esrər xalqımıza qarşı yürüdükləri böyük genosid siyasetin bir mərhələsidir. Xocalı faciəsi hər bir azərbaycanlının qələbinde qisaslıq hissələrini alovlandırmalıdır. Güclü ordunun rəşadətli oğulları soqırımı qurbanlarının erməni daşnaklarından qisasını alacaq və üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalgalandıracıq."

Tədbirin sonunda kapitan R.Qasımov Müdafiə Nazirliyinin rəhbərliyi adından teatrın kollektivinə təşəkkürünü bildirdi. Tamaşanın yaradıcı heyəti fəxri fərmanlarla təltif edildi.

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu",
fotoğrafçı
leytenant
Tural SƏRKƏROVUNDUR



Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlanmaq üçün kömək)

Sıallar:
1. Dövlətçilik tariximiz.
2. Azərbaycan Atabəylər dövləti.

Dövlətçilik tariximiz

VI əsrin əvvəllərində Azərbaycanda feodal münasibətləri inkişaf edirdi. Kənd icmalarının torpaqları feodalların əlinə keçirdi. Əkilil becərliməsi çətinlik tərədən torpaqlar isə sahibsiz qalırdı. Torpaqsız qalan icma üzvləri asılı kəndlilərə çevrilirdilər.

Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasanı şahı I Xosrov Ənuşirəvanın islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə payladı ve vergilərin toplanmasına nəzərə aldı. Bununla da vergi yığan məmurların özbaşılığına son qoyuldu. Uşaqlar, qadınlar, kahinler, məmurlar can vergisindən azad edildilər. I Xosrovin islahatları şərti torpaq mülkiyətini genişləndirdi, xırda və orta torpaq sahiblərinin sayı artdı.

VII əsrin əvvəllərində Azərbaycanın şimalında - Albaniyada Mehranlırlar sülaləsinin hökmənliyi başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar Mehranlırların hakimiyyəti bütün Albaniya dövlətləri əhət etmiş, mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur. Sülalənin banisi Mehran idi. O, mənsub olduğu sabirlər adlı türk tayfaları ilə birlikdə Girdiman vilayətində məskunlaşdı. Burada Mehravan şəhəri salındı.

VII əsrin 60-ci illərində Xilafətə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldi. Əməvilər mühərabələr gücləndirdilər. Bizans bu mühərabələrdə zəiflədi. Albaniya təklükde ərəb qoşunları ile döyüdə uğur qazana bilməzdi. Şimaldan xəzərlərin yüksüsü, cənubdan isə İran feodallarının hücumu Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşir uzaq-görənləyi ilə Azərbaycanın şimal torpaqlarını - Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanişərin və xəzərlərin işğallarından xilas etdi. O, mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışırdı. Lakin müstəqilliye can atan bizanspərest feodallar sui-qəsd təşkil edərək 681-ci ilde Cavanşir qətle yetirdilər. Onun varisleri isə Albaniyanı qoruya bilmedilər. 705-ci ilde əreblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi.

VII əsrin 40-ci illərində əreb qoşunları Azərbaycana yürüşə başladılar. Azərbaycan uğrunda əreblərlə xəzər türkləri arasında başlayan mühərabələr VIII əsrədə dəha da siddətləndi.

IX əsrə Xilafət Babekin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi. Xilafətə tabe olan ölkələrdə azadlıq mühərabələri genişlənirdi. Feodal münasibətlərinin möhkəmlənməsi nəticəsində ucqararda mərkəzə tabe olmaq istəməyən qüvvələrin sayı artmışdı.

Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən biri idi. Bir sırə yerli feodal dövlətləri - Şirvansahlar, Sacilər, Salarilər, Şəd-

Mövzu: Dövlətçilik tariximiz. Azərbaycan Atabəylər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlanarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

dadılər, Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlər yanaşı, Səki hakimliyi, Derbənd və Tiflis əmirlikləri kimi nisbetən kiçik dövlətlər de yaranmışdı. Bu dövlətlərin hamisində Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti formalşamışdı.

XI əsrin ortalarında Azərbaycanda fealiyyət göstərən Şirvansahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında siyasi və iqtisadi əlaqələr zəif idi. Onlar bir-biri ilə çəkışdırıldı. Belə bir səraitdə Orta və Yaxın Şərqi Səlcuqilər imperiyası yarandı. Orta Asiya, İran, İraq, Suriya, Misir, Kiçik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqilərin hakimiyyəti altına keçdi. Səlcuqilər dövlətinin banisi oğuz tayfasına mənsub Səlcuq adlı cəsur və cengəvər şəxs idi. Səlcuq bir əsrden artıq əmər sərmüş, islam dinini qəbul etdi. 1191 fealiyyət göstərən səlcuqilər dövləti türkdilli xalqların həbi-siyasi, sosial-iqtisadi və mənəvi inkişafına güclü təsir götərmişdir.

XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi və nəticədə XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti yarandı.

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafi

Atabəylər dövlətinin yaradıcısı zəmanəsının ağıllı diplomati və uzaqqorən dövlət xadimi Səmsəddin Eldəgiz Eldəgizlər sülaləsinin (1136-1225) banisi idi. Mərhum akademik Ziya Bünyadov "XII-XIII əsrlərdə Atabəylər dövləti" əsərində göstərir ki, Səmsəddin Eldəniz "Böyük Atabəy (atabəy əl-əzəm)" adlanmağa başladı, onun böyük oğlu və sultanın ana terfdən qardaşı Nüsretəddin Cahan Pəhləvan sultanın əmir-hacıbi oldu, ikinci oğlu Müzəffəreddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz ona tabe olan ərəb komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz ona tabe olan ərəb komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz ona tabe olan ərəb komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

yətindəki yaradıcı anlar biza da ha ehemiyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətə bağlılığını möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara mührəbələrində keçmiş və Sultan hökuməti məhz hərbi gücsüzlüyü ucundan bu mübahizədə sərt və müstəqil mövqə tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fealiyyətlərini davam etdirmələrinə, xarici siyasetin mürəkkəblişdiyi dövrə əmirlərin mərkəzi hakimiyyətən müstəqiliyi can atmalarının güclənməsine baxmayaraq, adı sərkərdələrindən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu.

Eldənizin ardıcılılığı və tədbirləri xarici siyaseti bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olub. Eldənizin müasirlerindən biri olan Əl-Hüseyni yazır ki, Bağdad və onun ətrafindan başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər. İbn əl-Əsir atabəy Eldənizin "Tiflis qapılarından Məkrana qədər uzanan" torpaqlarını daha ətraflı sadalayıır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl əlkəsindən, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona təbe idilər".

Böyük atabəy Eldənizin ölüm xəberi Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədan dan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaq, Atabəy hadisərin sonrakı gedisi, sultan Arslan şahın ona qarşı münasibətinin məqsədini gözləməye başladı.

Eldənizin siyasetindən nəzərə qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığının paytaxtından getməsindən istifadə edərək, sultani Azərbaycana hückuma keçməye təhrik edirlər. Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yürüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının (siddətləndiyini) və həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılmış məsiyi verir.

Həmədana qayıtçıdan sonra Atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və dövlətin idarə olunmasını ona tapşırıq dan bir müddət sonra olur.

Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffeqiyətlərinən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəsilinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və onun torpaqların hakimi Nüsretəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerine varisi Fələkəddin Əhməd keçdi. Kənddən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt Atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühəsirə edir. Marağaya qazisi Sədrəddin əl-Marəqə əhalini xilas etmək xatirinə şəhəri təsli mədənindən Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühəsirəni Marağaya keçirdir. Bu vaxt At



"Xocalıda şəhid olanların hamisini əzizim bilirom"

Müsahibimiz Xocalı faciəsini bilavasita görən, əzizlərini itirən, ağrularını yaşayın, bu ağrlardan bəhs edən 10-dan çox kitabın müəllifi, əməkdar jurnalist Səriyyə Müslümqızıdır.

- Həyat yolunuz və ya radiciliğiniz barədə oxucularımıza qısa məlumat verməyinizi xahiş edirəm.

- Xocalıda zəhmətkeş və sadə bir ailəde dünyaya gəlmışəm. Uşaqlıqdan kitab oxumağa böyük həvəsim olub. Kəndimizin lap yuxarısında kitabxanaya gedər, bədi kitablar alıb oxuyardım. 4-cü sinfi bitirib yay tətilinə buraxıldıq. Bu müddət ərzində 100-e yaxın kitab mütləkiyə etmişdim. Yeni tədris ili başlananda müellim uşaqlardan - neçə kitab oxumusunuz? - sorusunda mən bu rəqəmi dilişə getirdim. Bundan hamı heyatləndi. Kitablar həmişə həyat yoluma işiq salıb. Mən onlardan çox şey öyrənmışəm. İndi də boş vaxtim olanda mütləyəmdən qalmırıam. Kitabların xoş qoxusunu sinəmə çəkəndə sanki xəyallar məni qanadlarına alaraq bir anlıq Xocalıda keçirdiyim uşaqlıq, yeniyetməlik, gənclik illerine aparır. Ne vaxtas mən də kitab yazacağımı ağlıma getirməzdəm. Bilmezdəm ki, Qarabağ boyda bir dərdən, Xocalı faciəsinin qaysaq bağlamayan yaralarından bəhs edən kitablar ya zacağam. Hər bir insanın öz həyat yolu var, talelər bir-birinə bənzəmir. Mənim həyat yolum kitablara sənədliyə baslayıb, Qarabağ mühərbişinin yaralarından keçib... Özü də qəlbimdə dərin şirimplar açan yaralarla...

- Xocalı faciəsinin baş verdiyi gün ömrünüzün ən ağırlı və hüznülu günüdür. Sizin üçün nə qədər çətin olsa da, o gündən danışın.

- Ağdamın Abdal-Güləblə meşəsində keçirdiyim soyuq qış günü yaşadığım ömrün ən ağırlı səhifəsidir. O gün mən qarın, buzun içində olsam da, elə bildirdim bütün vücudum od tutub yanır. Yeriyb-yüyürmək dən yorulub kürəyimi qollubdaqlı bir ağaca söykədim ki, yixilməyim. O gün mən həm doğma şəhərimi, həm də anamı itirdim. Min bir eziyyətlə Novruz bayramı

erəfəsində anamın meyitini meşədən götürə bildik. Ermənilərin gülləleyib öldürdüyü anamı Ağdamın Uzundərə qəbiristanlığında dəfn etdik. Az da olsa təselli tapdım. Amma bir müdəddətən sonra erməni qəsbkarları o tərəfləri də işğal etdi. Əvvəlki günlər anamın meyiti düşmənin elində idi, Uzundərə qəsbkarların işğalına məruz qalandan sonra məzəri əsirlilikdə qaldı. Düz 26 ildir 26 fevral gündən itirdiyim anamın qəbrini ziyarət edib üstüne bir dəstə çiçək qoya bilmərəm.

Həmin gecə Xocalıda erməni gülləsinə tuş gələrək şəhid olanların hamisini doğmam, əzizim hesab edirəm. 26 il bundan əvvəl ermənilərin törətdiyi bu faciədə anamlıa bərabər, üç emim oğlunu, böyük bir neslimi itirdim. Sağ qalmağıma həm təəccübəndim, həm də təəssüfləndim. Sanki ölümündən bir möcüze nəticəsində xilas oldum.

- Xocalı faciəsindən sonra sağ qalan insanlar hansı hissələrə yaşayırlar?

Çəkənlər yaxşı bilir, doğmalardan ayrılmak dözlüməz dərddir. Amma sonra gördük ki, biz mütləq yaşamalı və bu qanlı faciənin şahidi kimi erməni qəsbkarlarının insanlıqı sağlamayan bu hərəkətlərini ifşa etməliyik. Onlardan intiqam almaliyiq.

- Xocalı faciəsi ilə bağlı kifayət qədər kitablar yazılıb. Həmin kitabları necə dəyərləndirirsınız? Yəni, yazıılanlar faciəni real şəkildə əks etdirirmi?

Deyirler ki, böyük dərələr dilsiz olur. Mənə, Xocalı faciəsinin miqyası o qədər genişdir ki, kitablar, əsərlərə siğmaz. Onu da hiss etmişəm ki, faciəni yaşayan, onun qan-qadası içərisindən keçib möcüze nəticəsində sağ qalan insanlar o ağır yaşantlarını ifade etməyə də əzab çəkirər. Xocalı faciəsi haqqında çox kitablar yazılıb. Xocalıda şəhid olmuş 63 uşağın həyatından bəhs



edən "Onlar heç vaxt böyüyməyəcəklər" əsərimi Xocalı faciəsini təbliğat məqsədi ilə vikipediyyata qoymuşdum. Kitab bir sira aparıcı əcnəbi dillərə çevrilib.

Xocalı faciəsini dünyaya tanıtmaq üçün, əlbəttə, onların müxtəlif dillərə tərcümə edilməsi vacibdir. Erməni vəhşiliyini, erməni qəddarlığını ifşa etmək üçün bu, ən yaxşı vasitədir.

- Çox təessüf ki, Xocalı faciəsinin səbəbkarları hələ də cəzalarını alma'yıblar...

Xocalıda cinayət törətmən Xankəndideki 366-ci alayın komandiri Yefim Zavriqarovun, 51 zabit və gizirin hələ də cinayət məsuliyyətinə cəlb olunmadığına görə çox təessüflənirəm.. Təessüf ki, hələ də Haaqa məhkəməsində bu cinayətlərin icraata götürülməsinə nail ola bilməmişik.

O günlərdə bir daha şəhidi oldum ki, insan çətin anlarda daha mübariz olur. Həyat adımı bütün sınaqlara hazırlayıb. Ağrılarını yaşadığım o günlerdə özündə eləvə güc tapıb cəbhəye yollandı. Tibbi təhsilim olduğundan bir müddət səhra hospitalında çalışdım. Orada da çətinliklər gördüm, köməyə ehtiyacı olan insanlara əl tutdım. O ağır günlərdə Vətən üçün ne isə etdiyimi düşündən təsəlli tapirdim.

- Adının mənəsi başuculuğu deməkdir. Necə fikırlırsınız, dönüb həyatınızın dünənənə boylananda əməlinizlə, qələminizlə adınızı doğrultmusunuzmu?

- Onu meni yaxından tanıyanlar daha yaxşı bilər. Əsası odur ki, həyatım mübarizələrdə keçib. Xocalı faciəsi barədə kitablar, məqalelər yazaraq erməni vəhşiliyini, erməni qəddarlığını ifşa etməyə çalışmışam. Heç vaxt özümdən,

gördüyüüm işlərdən razı qalmamışam. Çünkü özündən razılıq, adama arxayınlıq və tənbəllik gətirir. Mübarizədən, axtarışdan əlini soyudur.

- Əsir düşən şəhər sakinlərinin sonrakı taleyi ilə maraqlanmaq, araşdırmaq imkanınız olubmü?

- Imkan daxilində esirlikdə olanların sonrakı taleyi ilə maraqlanmağa çalışmışam. Təəssüflər olsun ki, onların çoxu artıq həyatda yoxdur. Ermənilər əsirlərin əksəriyyətini amansızcasına, işğəncə ile öldürüb'lər.

- Omrümüzən əxırına kimi bu yanğıyla, bu aqıyla yaşayacaqıq.

- Heç vaxt onun od-alovunun istiliyi, hərarəti azalmayacaq. Hər il fevral başlayandan qurtarana kimi Xocalı sakinləri çox ağır anlar yaşayır. Mənə elə gələr ki, Xocalıda bize vurulan yaralar qörə edir, heç vaxt qaysaq bağlamır. Bu yaralar uca səsle "Qisas" - deyib haray qoparıb.

"Heydər Əliyev fondu"nun dəstəyi və onun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çox böyük işlər görür. Zaman keçidkə Xocalı faciəsini tanıyan ölkələrin sayı ilə dərəcələndirilir. Dünya erməniyyətin iyircəliyini, astar tərəfini görüb, qanıçınlərin xisətini tanıır.

- Bu illər yaddaşınızda hansı izlər buraxıb?

- Mən Xocalıdan cismən ayrılmışam, ruhum o gözəl yerlərdə dolaşır. Yuxularımda qoynunda böyüdüyüm şəhəri tez-tez görürməm. Əmma ayılarda özümü doğma ocaqlardan uzaqda görəndə çox pis oluram. Heç belə şirin yuxudan aylılib, gözümü açmaq istəmirəm. Bu anları yaşamaq çox ağırlıdır. Arada ötən illər yaddaşımızda kədərli, qəmli izlər qoyub.

26 ildir ki, doğma ocaqların həsretini çəkə-çəkə yaşayıram. Günlərin birində Xocalıya dönməcəyimizi gözləyirəm. Azərbaycan Ordusunun qüdrətinə inanırıq. İnanırıq ki, döyük hazırlığı yüksək olan cəsur zabit və əsgərlərimiz işğal altında olan başqa şəhər və kəndlərimiz kimi Xocalını da ermənilərin tapdağından azad edəcəklər.

Söhbətləşdi:
Vahid MƏHƏRRƏMOV

Xəbərlər: hadisələr, faktlar

Afrindən Türkiyə ərazisində üç rakət atılıb

Türkiyənin Hatay bölgəsinin Kirikhan rayonuna Suriyanın Afrin bölgəsindən üç rakət atılıb.



Əkin sahəsinə düşən rakətlər insanlara xəter yetirir-məyib. Hadisə ilə bağlı təhqiqat aparılır.

Petro Poroşenko: Ukrayna "Peçora" C-125M zenit-rakət kompleksini modernləşdirməyə başlayır

Ukraynanın dövlət konserni olan "Ukroboronprom" "Peçora" C-125M zenit-rakət kompleksini modernləşdirməye başlayır. Bu barədə mətbuataya əlavə olmasında Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbi hava qüvvələri üçün hava hücumundan müdafiə rakətləri sistemini müasirləşdirir.

Poroşenko vurğulayıb ki, Ukrayna istehsalı olan silahların modernləşdirilməsi dövlət üçün prioritet məsələdir.

Çin gəmiləri növbəti dəfə Senkaku adaları akvatoriyasına daxil olub

Çin gəmiləri növbəti dəfə Senkaku adaları akvatoriyasına daxil olub.



Bununla əlaqədar Yaponiya Baş nazirinin dəftərxanasında böhran qərargahı yaradılıb. Qeyd edilib ki, qərargahın informasiyaların toplanması və təhlili ilə məşğuldur. Yaponianın ərazi suları hesab etdiyi Senkaku adaları arxipelaqına fevralın 21-də Cinin üç patrul gəmisi daxil olub. Yaponiya Şahil Mühafizəsi Çin gəmilərindən həmin əraziləri tərk etməyi tələb edib. Həmin gəmilərə qarşı hər hansı kəskin hərəkətə yol verilməyib.

Qeyd edək ki, Yaponianın nəzarəti altında olan bu adalar Tokio ilə Pekin arasında ərazi mübahisəsinin predmetidir.

CAR-da naməlum şəxslər beş polis işçisini və bir hərbçini gülələyib



Naməlum silahlıların Cənubi Afrika Respublikasının (CAR) Şərqi-Kap əyalətində polis məntəqəsinə hücumu nəticəsində beş polis əməkdaşı və bir hərbçi həlak olub.

Yerli News24 telekanalının yaydığı məlumatla görə, silahlılar fevralın 21-də səhər saatlarında polis məntəqəsinə soxulub və oradakı insanları atəşə tutublar. Polislərdən üçü atışma zamanı helak olub. Sonra bir hərbçini qətəl yetirən naməlum şəxslər məntəqədə olan silahları və hüquq mühafizə orqanlarının iki əməkdaşını da girov götürürək polis avtomobilində hadisə yeri ni tərk ediblər. Sonradan girovların cəsədləri inşidentin baş verdiyi ərazilən 6 kilometr məsafədə avtomobil yoluñun kənarında aşkarlanıb.

Dubayda 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

Dubayda iki ay ərzində 3D çap texnologiyası ilə ilk villañ inşa ediləcək. Bu barədə "Arabian Business" nəşri məlumat yayıb.



Dubay bələdiyyəsindən verilen məlumatla görə, bu tipli villaların inşası bütün lazımi avadanlıqlar artıq əmərliyə getirilib. Qeyd olunub ki, əmərlikdə 2030-cu il üçün yeni binaların 25 faizi bu cür müasir texnologiyalar vasitəsilə tikiləcək. Bu da, öz növbəsində, inşaata sərf olunan vəsaiti azaldacaq və tikinti müddətini qısaltacaq.

AZERTAC-in materialları əsasında

İşgal edilmiş ərazilərinizdə yerləşdirilən düşənən ordusunun bölmələrindən birində dəha bir cinayət hadisəsi qeydə alınıb. Ermənistan ordusunun əsgəri Andrey Xalatyan hərbi xidmətdə mövcud olan şəraitə dözməyə rək özünə xəsəret yetirib. Yerevan hərbi komissarlığından xidmətə çağırılan əsgər, hadisə ilə bağlı araşdırma aparan zabite

Ermənistən ordusunda kriminal hadisələr

izahatında hərbi hissədəki dözlüməz şərait səbəbindən bu addımı atlığıını bilirib.

* * *

Bu günlərdə dəha bir erməni əsgərinin yaralanması məlumat olub. İşgal

edilmiş Ağdərə rayonu ərazisində yerləşdirilən düşənən ordusunun 6-ci taborunda xidmət edən Edqar Manukyan yaralanıb.

Övladlarının yaralandığını təsadüfən öyrənən valideynlər Ermənistən

mədafiə nazirliyinə şikayət etdiyindən sonra incidentin başvermə səbəbləri araşdırılır.

Erməni hərbçisi Edqar Manukyanın yaralanması faktının müxtəlif mənbələr tərəfindən təsdiqlənməsinə baxmayaraq bu barədə heç bir rəsmi açıqlama vərilməyib.

Hazırladı:
İsa ELDAROĞLU



Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

Müdafıə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmaş, 28 yaşınadək hərbi vəzifəlilər martin 1-dən 20-dək müvafiq sənədlərlə birlükdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərefindən hərbi xidmətə yararlılıq dərəcələrinin müyyəyen edilməsi məqsədilə Müdafıə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyetle başa vuran şəxslər 3 (üç) il müddətinə bağışma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul ko-



missiyalarına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə orıza (qəbul komisiyasının sədrinə);
- şəxsen yazılım tərcüməyi-hal, əlyazma ilə 1 nüsxədə;
- xidmet (iş və ya tehsil) yerindən xasiyyətnamə;
- tehsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhədnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhədnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhədnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotosəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi,

vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksiyon xəstəliklərlə bağlı müraciət edib-ətməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;

- məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfin-dən verilmiş arayış.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Sərq" hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliliklərin qərargahları.

Müraciət etmə vaxtı: 2018-ci il martin 1-dən 20-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012)538-85-62.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin hər hansı bir maddəsi (156-ci maddənin "a" bəndi (xidmet müddəti başa çatdığını göre) istisna olunmaqla) ilə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğuna olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

İdman

Cüdoçularımız açıq Avropa birinciliyində komanda hesabında ilk pillədə qərarlaşıblar

Avstriyanın Oberwart şəhərində cüdo üzrə açıq Avropa birinciliyi başa çatıb.

Cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.



Azərbaycan millisinin üzvləri Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. Yetmiş üç kilogram çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görürlüb. Vüqar Şirinli (66 kq) və Firudin Dadaşov (90 kq) turnirin bürünc medalını qazanıblar.

Yekun nəticədə cüdo üzrə milli komanda mədalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.

Qeyd edək ki, Avstriyada keçirilən açıq Avropa birinciliyində 42 ölkədən 285 cüdoçu mübarizə aparıb.

Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirde iştirak edəcək



Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martin 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan tur-nirdə iştirak edəcək.

Yarışmada, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karayakin, Yan Nepomnyashiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

Superturnirin açılışı martin 1-də olacaq. Martin 2-dən 4-dək keçiriləcək rapid və martin 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçılarının Berlin turniri ərəfəsində sonuncu sınav olacaq.

Boks üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Respublika Boks Mərkəzində açıq Bakı birinciliyi başa çatıb.

2004-2005-ci il təvəllüdü bokşular arasında təşkil olunan yarıda 40-a yaxın komandanın 245 idmançı qüvvəsini sınavı.

"Neftçi idman Klubu"nun dəri əlcək ustaları paytaxt birinciliyində 15 medala (3 qızıl, 3 gümüş, 9 bürünc) yiyələniblər.

Birincilikdə klubun yetirmələrindən Səid Abdullayev (43 kq), Rəmiş Cəfərov (65 kq) və Kamal Abdullayev (76 kq-dan yuxarı) rəqib tanımıayaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan gimnastı Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıb



Rusyanın Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və "Rusyanın ümidi-1" ümumrusiya yarışları keçirilib.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandası yarışlarda geniş heyətlə təmsil olunub. Gimnastımız Mixail Malkin Yaroslavlda qızıl medala sahib olub. Yarışlar çərçivəsində təşkil edilən "Rusiya-Azərbaycan Dostluq Kuboku-2018" turnirində hakimlər dən 79,200 xal alan Mixail Malkin rusiyalı rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pillesine yüksəlib.

AZERTAC-in materialları əsasında



Ermənistən silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Müdafıə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, fevralın 21-də cəbhənin Füzuli istiqamətində ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməye cəhd göstərən Ermənistən silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

Hərbi texnikalar, silahlar

Özüyeriyən artilleriya qurğusu



İsrailin 155 mm-lik AT-MOS-2000 özüyeriyən artilleriya qurğusu canlı qüvvələrin, artilleriya bölmələrinin atəş nöqtələrinin məhv edilməsi, həmçinin minalanmış sahələrdən və səhra manələri zamanı keçidi təmin etmək üçün nəzərdə tutulub.

Artilleriya qurğusunun hazırlanmasına Soltam şirkətinin şəxsi təşəbbüsü ilə başlanıb. 2006-ci ildə İsrail ordusunda sınağı həyata keçirilib və istismara verilib. Kompleksin əsasını zirehli kabinəsi olan Tatra T815VVN 6x6 yük maşını tutur və onu S-130 Hercules hərbi-nəqliyyat təyyarəsində daşımaq olar. Artilleriya qurğusu bir çox ölkələrin silahlanmasına daxil edilib. Onun döyüş çəkisi 22 ton, heyəti 4-6 nəfər, gövdəsinin uzunluğu 9500 mm, eni 2650 mm, hündürlüyü isə 3240 mm-dir.

Artilleriya qurğusunun

silahlanmasına 155 mm kalibrli kəsikli Soltam AT-HOS 2052 topu daxildir. Haubitsa topu ilə təchiz edilib, lüləsinin uzunluğu 20 kalibrlidir. Topun döyüş komplekti 32 ədəddir, atəş uzaqlığı 41 kilometrə qədərdir. Şose yolda sürəti saatda 80 kilometrdir. 0,6 metrlik divar, 0,9 metrlik xəndək, 1,4 metrlik da-

yaz su hövzələrindən keçməyə qadirdir. Atəş tezliyi dəqiqədə 4-9 atışdır. AT-MOS-2000-155 mm-li özüyeriyən artilleriya qurğusunun kiçik kalibrli variantları da mövcuddur.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul kətip: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Sərq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Mahmud MÖHBALIYEV

Qəzetin hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həfədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifolənər "Hərbi nəşriyyat" in mətbəsində hazırlanır. Diapozitivlər çap olunur. Əlyazmalara ray verilir,
teqdim edilən yəzərlər müəlliflər qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 64
Nüsxə 3510